

*Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 6 fevral 2018-ci
il tarixli 1/2 sayılı Qərarı ilə təsdiq edilmişdir.*

**NÖVBƏDƏNKƏNAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNİN
HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN**

T Ə Q V İ M P L A N I

(11 APREL 2018-Cİ İL)

Sıra sayı	Əsas hərəkət və tədbirlər	İcraçılar	Keçirilmə müddətləri	
			Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və digər hüquqi aktlara əsasən	Təvsiyə olunan müddətlər
1	2	3	4	5
1.	Növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qərarının qəbul edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvərmə gününə azı 60 gün qalmış M a d d ə l ə r : 8.1, 179.2, 207	2018-ci il fevralın 8-dək
2.	Növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunmasına dair Mərkəzi Seçki Komissiyası Qərarının kütləvi informasiya vasitələrində dərc olunması	Mərkəzi Seçki Komissiyası	Seçkilərin təyin edilməsi haqqında qərar qəbul edildikdən sonra ən gec 2 gün müddətində M a d d ə : 178.3	2018-ci il fevralın 10-dək
3.	Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsi	Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları	Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra M a d d ə l ə r : 3, 53, 54, 180	
4.	Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi	Mərkəzi Seçki Komissiyası	Sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində M a d d ə l ə r : 53.6, 54.9	

1	2	3	4	5
5.	Azərbaycan Respublikası Prezidentliyinə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza və rəqəllərinin verilməsi	Mərkəzi Seçki Komissiyası	Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin irəli sürülməsini təsdiq edən qərarından sonra Maddələr: 53.6, 54.9	
6.	Azərbaycan Respublikası Prezidentliyinə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması	Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, prezidentliyə namizəd, siyasi partiya, siyasi partiyaların bloku	Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin irəli sürülməsini təsdiq edən qərarından sonra Maddələr: 56, 57, 181	
7.	Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi	Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (<i>öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında</i>); Beynəlxalq (xarici) müşahidəçilər (<i>qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə</i>)	Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Maddələr: 1.1.19, 1.1.20, 40.4, 40.5, 40.6, 44	2018-ci il aprelin 1-dək
8.	Seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi	Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (<i>öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında</i>)	Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək Maddələr: 1.1.19, 40.4, 40.5, 40.7	2018-ci il aprelin 6-dək

1	2	3	4	5
9.	Səsvərmə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi	Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (<i>öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında</i>); Beynəlxalq (xarici) müşahidəçilər (<i>qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə</i>)	Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.13, 44	2018-ci il aprelin 1-dək
10.	Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəciklərin verilməsi	Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları	Müşahidə aparılması barədə qərar ərizənin verildiyi tarixdən Mərkəzi Seçki Komissiyası tərəfindən 3 gün müddətində qəbul edilir. Dairə seçki komissiyası tərəfindən isə 2 gün müddətində qəbul edilir. M a d d ə l ə r : 25.2.20, 40.6, 40.7, 44	
11.	Seçki rəsmiləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi	Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları	Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 3.10-cu bəndi	Mütəmadi
12.	Dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsi	Mərkəzi Seçki Komissiyasının treninq qrupları	M a d d ə : 25.2.7	Mütəmadi

1	2	3	4	5
13.	Dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri üçün treninqlərin keçirilməsi	Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi	M a d d ə : 25.2.10	Mütəmadi
14.	Teleradio verilişləri və digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahının, seçicilərin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, dəyirmi masalar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər və s.) hazırlanması və nümayiş etdirilməsi	Mərkəzi Seçki Komissiyası	M a d d ə l ə r : 25.2.7, 25.2.10	Mütəmadi
15.	Azərbaycan Respublikasının hüdudlarından kənarında yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin seçki dairələri üzrə seçici siyahılarına daxil edilməsi (seçicilərin sayı haqqında məlumatlar əsasında) və dəqiqləşdirilməsi, habelə həmin seçki dairələrinin siyahılarının təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası <i>(Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında)</i>	Səsvermə gününə ən azı 25 gün qalanadək M a d d ə l ə r : 29.2, 46.8	2018-ci il martın 17-dək
16.	Namizədin seçki fondunun formalaşdırılması üçün xüsusi seçki hesabının açılması	Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyaların bloku	Namizədlərin qeydə alınması üçün müvafiq seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün, qeydiyyat üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış M a d d ə l ə r : 91.1, 91.2, 190.1	
17.	Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi	Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi	Səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək M a d d ə : 58.1	2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək

1	2	3	4	5
18.	Birinci ilkin maliyyə hesabatı	Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi	Qeydiyyat üçün zəruri olan sənədlərlə birlikdə hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir M a d d ə : 94.3.1	
19.	İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi	Mərkəzi Seçki Komissiyası	Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində M a d d ə l ə r : 59, 60, 182.1	
20.	Prezidentliyə namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsi	Mərkəzi Seçki Komissiyası	Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində M a d d ə l ə r : 72.1, 72.2, 186.1	
21.	Seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması	Məntəqə seçki komissiyaları	Səsvermə gününə azı 35 gün qalanadək M a d d ə : 48.1	2018-ci il martın 7-dək
22.	Seçici siyahılarının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi	Mərkəzi Seçki Komissiyası	Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən qaydada təsdiq edildikdən sonra M a d d ə : 46.1	Mütəmadi
23.	Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına dair tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 45 gün qalanadək M a d d ə : 101.1	2018-ci il fevralın 25-dək

24.	Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi	Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları	Səsvermə vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir; səsvermə gününə azı 25 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir. M a d d ə l ə r : 101.1, 101.2	2018-ci il fevralın 25-dək 2018-ci il martın 17-dək
25.	Qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 20 gün qalanadək M a d d ə : 182.3	2018-ci il martın 22-dək
26.	Seçkiqabağı təşviqatın aparılması	Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri	Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. M a d d ə l ə r : 75, 189	2018-ci il martın 19-u başlayır, aprelin 10-u saat 8.00-da dayandırılır
27.	Bilavasitə seçkilərdən əvvəl seçki məntəqələrinin yaradılması: a) yaşayış məntəqələrindən kənarında yerləşən hərbi hissələrdə; b) həmin yerlərdə müstəsna hallarda	Dairə seçki komissiyaları <i>(seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə)</i> dairə seçki komissiyasının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərləri	Səsvermə gününə azı 50 gün qalanadək M a d d ə l ə r : 35.2, 35.4, 35.5 səsvermə gününə azı 5 gün qalanadək M a d d ə : 35.5	2018-ci il fevralın 20-dək 2018-ci il aprelin 6-dək

28.	<p>Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yaradılması;</p> <p>həmin yerlərdə Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda seçki məntəqələrinin yaradılması</p>	<p>Dairə seçki komissiyaları</p> <p><i>(müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları ilə razılaşdırmaqla)</i></p>	<p>Səsvermə gününə ən azı 50 gün qalanadək</p> <p>M a d d ə l ə r : 35.2, 35.4</p> <p>səsvermə gününə azı 5 gün qalanadək</p> <p>M a d d ə : 35.4</p>	<p>2018-ci il fevralın 20-dək</p> <p>2018-ci il aprelin 6-dək</p>
29.	<p>Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyaları, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi</p>	<p>Dairə seçki komissiyaları</p>	<p>Səsvermə gününə azı 45 gün qalanadək</p> <p>M a d d ə : 35.7</p>	<p>2018-ci il fevralın 25-dək</p>
30.	<p>Seçki Məcəlləsinin 35.4-cü və 35.5-ci maddələrində göstərilmiş müstəsna hallarda yaradılan seçki məntəqələri haqqında məlumatların dərc edilməsi</p>	<p>Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada</p>	<p>Seçki məntəqələrinin yaradılması gündən ən gec 2 gün keçənədək</p> <p>M a d d ə : 35.7</p>	
31.	<p>Azərbaycan Respublikasının hüdudlarından kənar yaradılan seçki məntəqələri üzrə Seçki Məcəlləsinin 35.7-ci və 109-cu maddələrində göstərilən məlumatların dərc edilməsi</p>	<p>Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri</p>	<p>Seçki məntəqələri yaradıldıqdan, eləcə də səsvermə keçirildikdən sonra</p> <p>M a d d ə : 35.8</p>	

32.	Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə ən gec 45 gün qalanadək Maddələr: 100.1 - 100.6	2018-ci il fevralın 25-dək
33.	Seçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi	Dairə seçki komissiyaları məntəqə seçki komissiyaları	Səsvermə gününə 45-25 gün qalanadək səsvermə gününə 24-3 gün qalanadək Maddələr: 101.2 - 101.4	2018-ci il fevralın 25-dən martın 17-dək 2018-ci il martın 18-dən aprelin 8-dək
34.	Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi: a) yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi; b) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi	Dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları Məntəqə seçki komissiyaları <i>(hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında)</i>	Səsvermə gününə azı 25 gün qalanadək Səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra; Maddələr: 46.1, 46.5 Səsvermə gününə azı 20 gün qalanadək Maddə: 46.6	2018-ci il martın 17-dək 2018-ci il martın 17-dək 2018-ci il martın 22-dək

35.	"Exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi	Mərkəzi Seçki Komissiyası	M a d d ə : 25.2.23 Səsvermə gününə ən azı 20 gün qalanadək "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 2.1-ci bəndi	2018-ci il martın 22-dək
36.	"Exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi	Mərkəzi Seçki Komissiyası	M a d d ə : 25.2.23 Səsvermə gününə ən azı 10 gün qalanadək "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 2.3-cü bəndi	2018-ci il aprelin 1-dək
37.	Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması	Seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri	Səsvermə gününə azı 30 gün qalanadək M a d d ə : 35.6	2018-ci il martın 12-dək
38.	Seçki bülletenlərinin hazırlanması, qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 35 gün qalanadək M a d d ə l ə r : 99.1 - 99.4, 199	2018-ci il martın 7-dək
39.	Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi	Dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları	Səsvermə gününə azı 30 gün qalanadək M a d d ə : 87.6	2018-ci il martın 12-dək
40.	Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması	Dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları	Səsvermə gününə 23 gün qalanadək M a d d ə l ə r : 11, 86.3	2018-ci il martın 19-dək

41.	Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 20 gün qalanadək M a d d ə : 100.8	2018-ci il martın 22-dək
42.	Səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi	Dairə seçki komissiyaları	Səsvermə gününə azı 4 gün qalanadək M a d d ə : 100.8	2018-ci il aprelin 7-dək
43.	Seçkilər günü səsvermənin yeri və vaxtı barədə KİV və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi	Məntəqə seçki komissiyaları	Səsvermə gününə azı 25 gün qalanadək M a d d ə : 104.1	2018-ci il martın 17-dək
44.	İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi	Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri	Səsvermə gününə ən tezi 20, ən gec 10 gün qalanadək M a d d ə : 94.3.2	2018-ci il martın 22-dən aprelin 1-dək
45.	Seçki bülletenlərinin hazırlanması	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə ən azı 10 gün qalanadək M a d d ə : 99.4	2018-ci il aprelin 1-dək
46.	Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması	Məntəqə seçki komissiyaları	Səsvermə gününə 7 gün qalanadək "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 3.1-ci bəndi	2018-ci il aprelin 4-dək
47.	Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 5 gün qalanadək M a d d ə : 99.6	2018-ci il aprelin 6-dək

48.	Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi	Dairə seçki komissiyaları	Səsvermə gününə azı 3 gün qalanadək M a d d ə : 99.6	2018-ci il aprelin 8-dək
49.	Səsvermənin keçirilməsi: a) həmin gün seçki məntəqəsində səsverməyə hazırlıq işlərinin başlanması; b) seçki məntəqələrinin açıq elan edilməsi və seçki qutularının kilidlənməsi; c) səsvermənin başlanmasının elan edilməsi; ç) səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatmasının elan edilməsi	Məntəqə seçki komissiyaları <i>a) məntəqə seçki komissiyaları</i> <i>b), c), ç) məntəqə seçki komissiyalarının sədrləri</i>	M a d d ə l ə r : 104, 105, 200	2018-ci il aprelin 11-i bir qayda olaraq a) saat 7.30 b) saat 7.50 c) saat 8.00 ç) saat 19.00
50.	Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi (gün ərzində 5 dəfə)	Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi	M a d d ə l ə r : 110.5, 110.6	Seçkilər günü: saat 10.00; saat 12.00; saat 15.00; saat 17.00; saat 19.00.
51.	Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsi	Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi	M a d d ə l ə r : 110.5, 110.6	Seçkilər günü və ondan sonra
52.	Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası yekun protokolunun 1-ci nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsi	Məntəqə seçki komissiyası	Seçicilərin səsələrinin hesablanmasına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraq M a d d ə l ə r : 106.5, 106.7	
53.	Məntəqə seçki komissiyasının yekun protokolunun 3-cü nüsxəsinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsi	Məntəqə seçki komissiyası	Protokol tərtib edildikdən sonra (5 gün saxlanılmaqla) M a d d ə : 106.11	

54.	Seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolu tərtib edilməsi və protokolu 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması	Dairə seçki komissiyası	Səsvermə günündən ən gec 2 gün keçənədək M a d d ə l ə r : 107.1 - 107.4, 202.1	2018-ci il aprelin 13-dən gec olmayaraq
55.	Dairə seçki komissiyası protokolu 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin məlumat lövhəsində asılıaraq nümayiş etdirilməsi	Dairə seçki komissiyası	Protokol tərtib edildikdən sonra (10 gün saxlanılmaqla) M a d d ə : 107.7	
56.	Seçkilərin ilkin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi	Mərkəzi Seçki Komissiyası	Seçkilərin ilkin nəticələri dairə seçki komissiyaları üzrə səsvermənin nəticələrinə dair protokol Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra M a d d ə : 109.1	
57.	Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyasının maliyyə hesabatının dairə seçki komissiyasına təqdim edilməsi	Məntəqə seçki komissiyaları	Səsvermə günündən sonra 5 gün müddətində M a d d ə : 96.6	2018-ci il aprelin 17-dək
58.	Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi	Dairə seçki komissiyaları	Səsvermə günündən sonra 10 gün müddətində M a d d ə : 96.7	2018-ci il aprelin 22-dək
59.	Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə təqdim edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə günündən başlayaraq 10 gün müddətində M a d d ə : 203	2018-ci il aprelin 21-dək

60.	Yekun maliyyə hesabatının təqdim edilməsi (seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri də qoşulmaqla)	Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri	Seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən gec 10 gün sonra M a d d ə : 94.3.3	
61.	Dairə seçki komissiyalarının protokollarında olan məlumatların tam şəkildə dərc edilməsi (həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər)	Mərkəzi Seçki Komissiyası	Səsvərmə günündən sonra 45 gün müddətində M a d d ə l ə r : 109.2, 208	2018-ci il mayın 27-dək
62.	Büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları vəsaitinin və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi barədə məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və kütləvi informasiya vasitələrinə təqdim edilməsi göstərilən maliyyə hesabatının və məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməsi	Mərkəzi Seçki Komissiyası Mərkəzi Seçki Komissiyası	Seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində M a d d ə : 96.9. Hesabatın və məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində M a d d ə : 96.9	
63.	Məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsi	Mərkəzi Seçki Komissiyası	Seçki günündən sonra 6 ay müddətində M a d d ə : 109.5	2018-ci il oktyabrın 12-dək